

# ŞEİRLƏRDƏ YAŞAYAN ŞAİR ÖMRÜ

## - MƏMMƏD ARAZ VƏ YA GÜLXANIM FƏTƏLİQİZİNİN “MƏMMƏD ARAZLI GÜNLƏRİM” KİTABININ SEHRİNDƏ

(Əvvəli ötən sayımızda)

Bu illərdə, təbii ki, ona olan xalq sevgisi əskik olmur, əksinə daha da artdıqca artır. Ona üvanlanmış, xalq sevgisi ilə yazılmış yüzlərlə məktub, kitablarına olan tələbat onu qələminə daha da sıx bağlayır. Nəticədə, Məmməd Araz 20 ilə yaxın olan ağır zəhmətinin bəhrəsini dadır. Ona “Xalq şairi” fəxri adının verilməsinə, demək olar ki, heç ehtiyac qalmır, çünki o, elə ilk addımlarından xalqın şairi titulunu şeirləri ilə qazanmışdır, əsl xalq şairi olmuşdur! Xalqın əsl şairi! Beləliklə, ona üvanlanan tənqidlərə artıq özü cavab vermirdi, indi həmin haqsız tənqidlərə Məmməd Arazın sözçüsü olduğu xalqı, onu sevənlər cavab verirdi. Barəsində səhbət açdığımız kitabda buna bariz bir nümunə də qeyd edilir. Ölkənin o vaxtkı aktual qəzetlərindən birində bir tənqidçi Məmməd Arazı tənqid edən bir məqale yazır. Yəqin ki, tənqidin əsəsəz, haqsız olduğuna görədir ki, bu tənqid xalq tərəfindən çox pis qarşılanır, xalqın haqqlı narazılığına səbəb olur. Nəticədə, qəzətin üvanına saysız-hesabsız məktublar üvanlanır, tələblər və xahişlər bir-birini qabaqlayır. Hətta Yazıçılar İttifaqının o vaxtkı sədri, görkəmli yazıçılarımız, böyük ustad Mirzə İbrahimova da bununla bağlı saysız-hesabsız məktublar gəlir. Qəzet redaksiyasına və ittifaq sədrinə xalq “hücumları” edilir. Bu haqlı “hücumları” edənlərdən biri də Kəlbəcər rayonundan olan aydınlar olur. İmzalardan birinə - Sücaət Əhmədov imzasına rast gələndə heç də təəccübəlməmir. Böyük şairi ancaq onu sevənlər və böyük şairlər anlaya və müdafiə edə bilərdi!

Vətənpərvər, xalqsevər şair Sücaətlə bağlı xatirələr burada bitmir. Kitabın bir bölməsi ayrıca Kəlbəcərə həsr edilmişdir. Belə ki, Məmməd Araz ailəsi ilə birlikdə tez-tez Kəlbəcərə, İstisuya gedər, Tərtərçayın səsinə qulaq asar, paytaxtın, şəhər mühitinin sıxıcı abu-havasından bura sığınmaqla uzaqlaşar, burada rahatlıq tapardı. Ona bu səyahətdə Sücaət Əhmədov, Məmməd Aslan, Tofiq Mütəlli-bov kimi görkəmli yazıçı-şairlərimizle birlikdə Səyavuş Aslan kimi görkəmli sənətçilərimiz də yoldaşlıq edərdi. Bu gözəl abu-havanın nəticəsidir ki, böyük şair ən gözəl şeirlərini də məhz Tərtərçayın bəzən həzin, bəzən isə məcrasına sığmayan səsinə qulaq asaraq qələmə almışdır.

Bu gözəl istirahət məkanının ləzzəti bununla bitməzdidi. Kitabda həmçinin böyük şairimizin Şuşaya səfəri ilə bağlı geniş məlumat verilir. Yolboyu sanki özünü şəhəri özünkünləşdirmiş kimi aparan erməniləri görmək onun istirahətinə tez-tez mane olar, qanını qaraldardı. Böyük şairin özü kimi şair-publisist dostları ilə olan ədəbi səhbətlərdə o, Qərbi Azərbaycan və Dağlıq Qarabağ məsələlərinə tez-tez yer vermiş. Lakin şair dostları bu məsələyə bir az incə yanaşar, çox qabartmadılar. Səbəbi isə məlum idi. Axı o vaxt “xalqların “dostluğu””ndan daha çox ağız dolusu danışmaq “lazım” və “məqsədəuyğun” idi... Xalqı düşünen insanlar, təbii ki, bu mövzudan uzaq olmasalar da, bu mövzuya yaxın da dura bilmirdilər, bəlkədə yaxın “deyildi”lər. Lakin xalqın dərdini çəkən

təəssübəş böyük şairimiz Məmməd Araz belə deyildi.

Beləliklə, bu gözəl istirahətli günler tez sona yetməli olur. İstirahət vaxtı bitir və şair yenidən Bakıya qayıtmalı olur. Elə bu zaman ona qoyulan “hörmətlər”dən, təzyiqlərdən və tənqidlərdən təngə gələn şairin əvvəl sol əli, sonra sağ əli, ondan sonra isə ayaqları titrəməye başlayır. Bu titrəmə özünü günboyu bürüzə verdiyinə görə ağırlara dözə bilməyən şair həkimlərə üz tutmalı olur. Ona dünyadan az sayda sağlamaz xəstəliklərindən biri olan parkinson xəstəliyi diaqnozu qoyulur. Şair bu xəbərdən nə qədər pis olsa da, bu sağlamaz xəstəliyi sağaldan üç amili tapır: Ürəyində vətəninə, xalqına olan istəyini yazdığını qələm, kağız və birdə elə xalqınınə olan sevgisi...

Həqiqətən də böyük şairi ayaqda tutan, onu yaşadan və yaradıcılığını davam etdirməyə sövq edən bu üç amili olub. Xalq ona illərlə öz sevgisini verib və sonda o, bu qarşılıqlı sev-



gi ilə xalqı oyanışa, dirçəlişə, qurtuluşa, azadlığa doğru aparır. Elə bunu düşündükcə qarşımızdakı kitabın ortalarındaki səhifələri nəzərdən keçiririk. Azərbaycanın müstəqillik ərəfəsində, oyanış halında olduğu bir dövrə Azadlıq meydani insan seli ilə təlatümə gəlir, 200 illik bir müddətdə “ağcların ve qırımızların” boyunduruğu altında fasilsiz tab gətirən xalq bu işin hesabını qanicən Leninin heykəlində soruşur. Xalq azad, müstəqil olmaq, boyunduruqdan çıxməq istəyir. Bu zaman “ağlardan və qırımızlardan” geri qalmayan, daim onların himayəsində olan və onlardan dəstək alan ermənilər də Xankəndində eyni mitinqi təşkil edir. Lakin bu “Miatsum” adlanan mitinq azərbaycanlıların azadlıq, müstəqillik coşqusu ilə təşkil etdikləri mitinqlə tamamilə ziddiyət təşkil edir. Nəinki azərbaycanlılarla, həm də tarixlə ziddiyət təşkil edən bu “miatsum” mitinqi Qarabağın ermənilər tərəfindən işgal edilməsinə zəmin yaratmaq üçün erməniləri “oyandırməq” hərəkatı idi. Ağız deyəni qulağın eşitmədiyi bu qarışılıqlı işgalçi Qızıl Ordu 1990-ci il yanvarın 19-dan 20-nə keçən gecə daha da alovlandırdı. Millət gecə yatağından oyanıb küçələrə, oradan da əbədi istirahətgaha - Allah

dərgahına, cənnətə doğru yollanırdı. Qan su yerinə axaraq gövdəni götürdü. Gözəl, mədəniyyət besiyi, paytaxt olan cənnət şəhəri bir gecədə işgalçı ordu cəhənnəmə çevirmişdi. Gecə vətənsevərlərin dağ boyda cəsəd yiğini və dəniz boyda qanları ilə səhərə dönürdü. Xalqın dara düşdürüyü zamanda xalqın şairi nə etməliydi? Həmin gecə evinin pəncərəsindən tankların insan qəssablığı etməsinə dərin ürək ağrısı, bir acı və hüzn ilə şahid olan Məmməd Araz özündən bu suali soruşurdu. Böyük şair öyrənmişdi və bilirdi ki, Meydan hərəkatında tez-tez onun Vətənle bağlı alovlu şeirləri alovlu mübarizlər tərəfindən qiraət edilir, uca tribunadan insan selinə çatdırılır. Bəlli idi ki, xalq bu yola Məmməd Arazın şeirlərinin alovu altında çıxmışdı. Onun şeirləri ilə böyük insanlar onun şeirləri ilə şəhid kimi dəfn olmaq arzusu ilə küçələrə axırdı. Bəlkə də evinin pəncərəsindən şəhadətinə şahid olduğu o mübarizlər, o Vətən övladları elə kəlməyi-şəhadətdən qabaq Məmməd Arazın şeirləri ilə özlərini tankların qarşısına atmışdır...

Millət günlərlə həmin gecənin təsirində ayrıla bilmədi. Ağlaşmalar, sivənlər, fəryadlar... Sanki Bakını 1918-ci ilin mart soyqırımlarına qaytarmışdılar. Televiziyyada dəfələrlə böyük şairimiz rəhmətlik Məmməd Aslanın məşhur “Ayla, qərenfil, ayla!” şeiri səsləndirilmiş, bu şeir bir ağı kimi xalqın dilində əzbər olmuşdu. Məmməd Araz da həmişə olduğu kimi bu günlərdə də xalqa elə can yandırmışdı ki, öz sağlamaz xəstəliyi, sağlamaz dərdini, demək olar ki, tamamilə unutmuşdu. Halbuki o vaxtlar dövlət qayğısı ilə əhatə olunsa və müalicə olunsaydı, səhhətində xeyli irəliləyişlər olacaqdı. Ancaq onun dəfələrlə yazdığını ərizələri oxuyub bir kənara atan sovet hökumətinin həmin vaxtkı “qırmızı” məmurları Məmməd Arazı illərlə xəstə-xəstə yaşıdıği binanın 11-ci mərtəbəsinə qədər yeriməyə məcbur qoymuşdular...

Mövzudan kənara çıxmayaq. Qeyd etdiyim kimi, böyük şair bu derin hüzənə, onun sevdiyi və onu sevən xalqının məşəqqətinə o qədər üreyini yandırmışdı ki, bu duyğular mütləq qələm vasitəsi ilə kağıza köçməli idi...

Amma bununla belə hər dəfə əsl şair kimi bir çox yeniliklərə rəvac vərən Məmməd Arazın yazacağı şeirlər hər şeir kimi ağı olmayıcaqdı... Bu şeirlər əvvəlcə təəccübəldərəcək, sonra isə yixildiği yerdən qalxmasını bilən xalqı daha sərt, qətiyyətli, mətin mübarizə aparmaq üçün qüvvətləndirəcəkdi, möhkəmləndirəcəkdi, polad kimi edəcəkdi...

Ona görə də çox keçmədən böyük şair bu ruhda köklənmiş “Ata millət, ana millət, aqlama!” şeirini yazdı. Bu şeir çox böyük əks-səda yaydı. Xalq öz qəlbinəsini yayanın, öz böyük şairinin bu şeirini oxuduqca özündə əlavə güc, qüvvət, mətinlik, dəyanət tapdı. Vətən öz azadlığına, müstəqilliyyinə, möhtəşəmliliyinə olan böyük inamını yenidən qazandı və öz oğlunun bu şeiri ilə yenidən düşmən üzərinə od-alov püşkürtdü və bu od-alovu səpələdikcə səpələdi.

On yaxın tariximizdə, Qarabağ müharibəsi illərində böyük şairimizin fəaliyyəti ilə əlaqədar bir mövzuya bağlı da qeydənməmək olmaz. 1994-cü ildə Ulu Öndərimiz Heydər Əliyevin

yenidən hakimiyyətə gəlməsindən bir il ötdü və o, xalqı artıq bu girdəndən, bu zülməndə xilas etmək üçün var qüvvəsini səfərbər etmişdi. Nəticədə, qardaş qətlinə rəvac verən xainlər Gəncədə bir daha buraxılmamaq üzrə tutuldu və hakimiyyət, taxt-tac sevdasına düşənlər ömürlük cəzalandırıldılar. Vətənin bağlarından neçə-neçə övladlar qopsa da torpaq bir xaosdan da xilas oldu. Gəncə hadisələrindən sonra yuxusuz şəhər təzə-təzə dinclik taparkən böyük şairimiz Məmməd Araz Gəncəyə, oradan Göygölə və oradan da Murov dağına getməklə bağlı qəti qərara gəldi. Böyük şairin gəlməsi ilə daha da ruhlanan, güc-qüvvə tapan Gəncənin, Göygölün mübariz keşikçiləri və Murov dağının ərənləri bu güc-qüvvə ilə düşməni darmadığın etdilər.

Kitabın son səhifələrində Ulu Öndər Heydər Əliyevin mədəniyyətə, ədəbiyyata, şairə, şeire olan yüksək diqqətinin, qayğıkeşliyinin nümunələrindən biri olaraq onun xüsusi tapşırığı ilə böyük şairin Almaniyaya müalicəyə göndərilməsindən də geniş səhəbət açılır. Şairin əvvəllər gördüyü o qədər məşəqqətlə hadisələrdən sonra bu gözəl və diqqətəlayiq hadisəni vurğulamamaq olmazdı. Kitab böyük şair haqqında söylənilən gözəl fikirlər və kəlamlarla sona çatır.

Onu deyə bilərəm ki, Məmməd Arazın ömür-gün yoldaşı Gülxanım Fətəliyinin yazdığı bu gözəl xatirə kitabı çox təqdirəlayiq və oxunaqlıdır. Mən də öz fikrimi belə ifadə edirəm ki, böyük şairi sevən böyük xalq üçün bu kitab böyük bir xəzinədir.

Sondaböyük şair haqqında öz fikirərimi yığcamlaşdırımaq istərdim. 2004-cü ilin dekabr ayının ilk günü əbədiyyətə qovuşan böyük şair şeirlərə, dastanlara, bu cahana siğmaza da bir daşa sığa bildi. İndi “Bu daş altda Məmməd Araz yaşayır” sözləri həkk olunan o məzar mən deyərdim ki, böyük xalqın böyük övladının ziayərtgahıdır. Nə qədər ki Məmməd Araz xatırlanır, demək, bu xalqın yaddaşı yaşayır, yaşayacaq. Qələblərimizə həkk olunan o nurlu insani felək bizdənalsa da qəlbimizdən ala bilməyib, bilməyir və bilməyəcək!

Ruhun şad olsun, dahi şair!

18.08.2022



**Sevindik NƏSİBOĞLU,**  
9-cu sinif şagirdi,  
şair-publisist, AJB üzvü